

# Vətəndaş maarifləndirilməsi

Müəllimlər üçün metodik bələdçi



---

DEMOCRACY STARTS WITH YOU



THE PROJECT IS FUNDED  
BY THE EUROPEAN UNION

## **Hörmətli müəllimlər,**

"Demokratiya Sizinlə Başlayır" adlı birgə layihəmiz demokratiyanın necə işlədiyini uşaqlara anlatmaq, fəal vətəndaşlara çevrilməkdə onlara yardımçı olacaq öyrətmə təcrübələrini uşaqlara çatdırmaq məqsədi daşıyır.

Layihənin vahid ideyasını yaratmaq, onun üçün Avropa Birliyindən böyük maliyyə dəstəyi almaq və layihəni həyata keçirmək məqsədilə Konrad Adenauer və V. Eduardo Frei Fondları, Bakı, Tiflis və Yerevan Siyasi Biliklər Programları birgə işlədilər.

Artıq Azərbaycan Təhsil Naziri də layihəyə öz dəyərli töhfəsini verdi və dəstəyini göstərdi. Bununla belə, əslində bu işin əsas tərəfi siz – müəllimlərsiniz. Şagirdlərin demokratiyanı qarvamaları üçün onlarla gündəlik işinizdə addımbaaddım təməl qoyursunuz. Məhz siz – müəllimlər şagirdlərə demokratiyanın akademik mənasını, demokratiya tarixini və ölkələrdə demokratik sistemin necə işlədiyini birbaşa izah edirsınız. Uşaqlar müəllimlərin öyrətmə üsulundan da dolayı yolla demokratiya haqqında çox şey öyrənirlər. Odur ki, bu kitab, uşaqların vətəndaş kimi maarifləndirilməsinin öyrətmə metodlarını özündə ehtiva edir.

Xahiş edirəm, gələcək nəsillərin qələblərində və zehinlərində demokratiyanın təməl prinsiplərinin əsasını qoymaq məqsədilə məktəbdə apardığınız işinizə görə təşəkkürümü qəbul edəsiniz. Vətəndaşlıq maarifləndirilməsilə bağlı təcrübənizi bizimlə bölməyə hazır olduğunuz üçün də təşəkkürümü qəbul edin. Ümidvaram, bu tədris vəsaiti uşaqlara bu işdə Sizi daha böyük nailiyyətlərə ruhlandıracaq və həvəsləndirəcək!

Katya Kristina Plate  
Demokratiya Sizinlə Başlayır!  
Layihəsinin Direktoru

# Mündəricat

<b>1</b>	<b>ÖYRƏTMƏ QAYDASI:</b>	<b>Davranışa əsaslanan öyrətmə</b>	<b>6</b>
1.1	Bu öyrətmə qaydası nədir?	7	
1.2	Metod A: Rol oyunu	8	
1.3	Metod B: Sokrat məntiqi ilə dialoq	10	
<b>2</b>	<b>ÖYRƏTMƏ QAYDASI:</b>	<b>Düşüncəyə diqqət</b>	<b>12</b>
2.1	Bu öyrətmə qaydası nədir?	13	
2.2	Metod C: Plenar təqdimat	14	
2.3	Metod D: Təxəyyül	16	
<b>3</b>	<b>ÖYRƏTMƏ QAYDASI:</b>	<b>İnkişafa diqqət</b>	<b>18</b>
3.1	Bu öyrətmə qaydası nədir?	19	
3.2	Metod E: Siyasi manifest	20	
3.3	Metod F: Məramınızı tapın	22	

<b>4</b>	<b>ÖYRƏTMƏ QAYDASI:</b>	<b>Ünsiyyətə diqqət</b>	<b>24</b>
4.1	Bu öyrətmə qaydası nədir?	25	
4.2	Metod G: Britaniya Parlamentində Müzakirələr	26	
4.3	Metod H: Dünya Kafesi	28	
<b>5</b>	<b>ÖYRƏTMƏ QAYDASI:</b>	<b>Təcrübəyə diqqət</b>	<b>30</b>
5.1	Bu öyrətmə qaydası nədir?	31	
5.2	Metod I: Bələdiyyəni / Parlamenti ziyarət etmək	32	
5.3	Metod J: Şəhər meri / jurnalist / polis məmuru ilə müsahibə	34	
	<b>ƏLAVƏ:</b>	<b>Abraham Maslou və Erik Fromm</b>	<b>36</b>



**ÖÝRƏTMƏ QAYDASI:**

# **Davranışa Əsaslanan öyrətmə**

# 1.1

## Bu öyrətmə qaydası nədir?

Davranışa əsaslanan öyrətmə (Biheviöristik yanaşma) başlıca olaraq, ətraf mühitdə mövcud olan stimullara və insanların həmin stimullara cavab fəaliyyətlərini ehtiva edir.

Bu nəzəriyyəyə uyğun olaraq, şagirdin davranışını onun münasib davranışının həvəsləndirilməsi/rəğbətləndirilməsi yolu ilə və qeyri-munasib davranışına məhəl qoyulmaması və ya cəzalandırılması yolu ilə dəyişilə bilər. Misal üçün, əgər siz şagirdlərinizin ev tapşırıqlarını yaxşı etmələrini istəyirsinizsə, onlardan birini (onlardan ən yaxşısını) həvəsləndirməyə çalışın. Çox sayılı həvəsləndirmə/rəğbətləndirmə üsulları və yolları vardır, o cümlədən tərifləmək, mükafatlandırmaq və s.

Şagirdlər yaxşı etdikləri ev tapşırıqlarına/işlərinə görə tərif aldıqlan sonra daha fəal və həvəsli olurlar.

Davranışa əsaslanan öyrətmə ilə bağlı aşağıdakı komponentlər nəzərə alınmalıdır:

- **Fəallıq** – Fəallıq mühüm əhəmiyyət kəsb edir, çünkü effektiv öyrətmə özündə şagirdlərin fəal iştirakını ehtiva edir. Bu nöqtəyi-nəzərə görə, müəyyən vəziyyətlərin imitasiyası vəsitsəsilə və müvafiq fəaliyyət növlərindən istifadə etməklə bir sıra bacarıq və vərdişlər inkişaf etdirilə bilər və yeni hərəkətlər öyrənilə bilər.
- **Təkrar yoxlama və ümumiləşdirmə** – Təcrübə/praktiki məşğələlər vacibdir, belə ki, bir sıra bacarıq və vərdişlər yalnız təcrübədə inkişaf etdirilə bilərlər. Davranışların/hərəkətlərin ümumiləşdirilməsi və təhlili də böyük əhəmiyyət daşıyır.
- **Şagirdlərin həvəsləndirilməsi** – Şagirlərin düzgün yerinə yetirilən tapşırıqlara görə həvəsləndirilməsi.
- **Aydın təyin olunan hədəflər və davranışa əsaslanan öyrətmə** – hədəflər davranışlar kontekstində ümumiləşdirilməlidir. Misal üçün, müəllim öyrətmə hədəflərini ifadə etmək üçün aşağıdakı sözlərdən istifadə etməlidir: "Dərsin sonunda şagird bunları edə bilər..."

## 1.2 METOD A: Rol oyunu

### BAŞLICA SÖZLƏR:

Oyun, hekayələr, səciyyəvi xüsusiyyətləri, sistem, improvisasiya



### TƏSVIRİ

Rol oyunu öyrətmə üsulu olub, burada iştirakçılar ayrı-ayrı xarakterlərin rollarını üzərlərinə götürür və birləşə hekayələrini yaradırlar. İştirakçılar onların səciyyəvi xüsusiyyətlərinə əsaslanan xarakterlərin hərəkətlərini müəyyən edirlər və qayda və göstərişlərin formal sisteminə uyğun bu hərəkətlər uğurlu və ya uğursuz alına bilər. Həmin qaydalar çərçivəsində onlar azad surətdə improvisə edə bilərlər; onların seçimi oyunun istiqamətini və nəticəsini formalaşdırır.

Rol oyunu metodu vətəndaş maarifləndirilməsinin ən səmərəli öyrətmə metodudur. Şagirdlər müxtəlif yanaşmalar göstərməklə başqa maraqlı tərəflərin problemin öhdəsindən necə gəldiklərini tədqiq edə bilərlər. Bundan başqa, bu üsulun köməyilə siz mürəkkəb vəziyyətləri və məsələləri həll edə bilərsiniz.

### NÜMUNƏ:

#### **müxtəlif birliklərin maraqlarının tarazlaşdırılması**

Əgər siz vətəndaş maarifləndirilməsi üzrə dərslərinizdə rol oyunu üsulundan istifadə etmək istəyirsinizsə, bu, aşağıdakı nümunəyə uyğun həyata keçiriləcək.

**Kurrikulum mövzusu:** Demokratik dövlətdə azlıq və çoxluq maraqlarının balanslaşdırılması

**Problem:** Demokratik prinsiplərə uyğun, çoxluq qərar qəbul etmir. Buna baxmayaraq, azlıqda qalanların fikirlərinin nəzərə alınmaması problemlə nəticələnə bilər.

## ATILACAQ ADDIMLAR:

- 1.** Yerli icma daxilində mövcud olan ən mühüm problemi təyin edin. Misal üçün, qəsəbəni əsas yolla birləşdirən yeni yoluñ tikintisi məsələsinin vacibliyi.
- 2.** Müvafiq maraqlı tərəfləri təyin edin. Misal üçün, Maraqlı tərəf qrupu 1 – Kənd sakinlərinin öz kəndlərini növbəti əsas yola birləşdirəcək yola ehtiyacları var. Onlar uşaqlarının məktəb avtobusu ilə getmələrini istəyirlər; Bu yolla habelə öz tərəvəz məhsullarını bazara daşımaq da çox asan olacaq və s. Maraqlı tərəf qrupu 2 – İki kəndlinin mülkiyyəti salınacaq yeni yol nəticəsində iki hissəyə bölünəcək. Kəndlilərdən biri qorxur ki, onun iribuyuzlu mal-qarasını və qoyunlarını maşınlar vurub öldürəcək. İkincisi isə taxıl tarlasının məhv olacağından qorxur.
- 3.** Şagirdləri yuxarıda göstərilən maraqlı tərəflərin rollarını müzakirəldə və ya debatlarda oynamaya dəvət edin.

- 4.** Maraqlı tərəflərin müxtəlif mövqelərini əks etdirin və yekun nəticəni qısaca və dürüst ifadə edin. Misal üçün: Şagirdlər belə bir nəticəyə gələ bilərlər ki, yeni yol istənilən halda salınacaq, lakin o şərtlə ki, birinci kəndliyə öldürülən mal-qaraya görə, ikinci kəndliyə isə torpaq sahəsinə görə təzminat veril sin.
- 5.** Müəllim uşaqları onların nəyə görə bu cür nəticəyə gəldikləri üçün dəstəkləməlidir. Nəyə görə onlar azlıqda qalanların maraqlarını nəzərə almamağı “ədalətsizlik” kimi qəbul edirlər?

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:


- Müəllim sinifi idarə etməkdə çətinliklər yaşamamaq üçün vasitəçi qismində hərəkət etməlidir.
- Şagirdlər oynadıqları rolların təlimatları və izahı ilə təmin olunmalıdır.
- Rol oyunu şagirdlərə bir sıra mövqeləri düşünmək və təhlil etmək imkanı verir. Bu üsuldan istifadə etməklə onlar özlərini “başqalarının yerində” (azlıqda qalanların) təsəvvür edirlər, bu da onların ətraf mühiti dərk etmək qabiliyyətlərini yaxşılaşdırır.
- Rol bölgüsü zamanı müəllim əmin olmalıdır ki, şagirdlər öz rollarını yaxşı təhlil ediblər və onlar müxtəlif fikirlər ifadə edə bilərlər.



# 1.3 METOD B: Sokrat məntiqi ilə dialog

## BAŞLICA SÖZLƏR:

Sualların verilməsi, şəxsi fikirlər,



## TƏSVIRİ

Məşhur yunan filosofu Sokrat sual verməkdə mahir idi. O, insanları öz şəxsi fikirlərini ifadə etməyə inandırır və onların şəxsi fikirləri ilə bağlı sual verməklə müzakirələrə cəlb edirdi.

Diqqətin baxışlarının və mövqelərin dəqiqləşdirilməsinə yönəlməsi dialoqun mahiyyətini təşkil edir. Burada diqqət qərarların üzərində cəmləşmir. Sokrat məntiqi ilə dialog iştirakçıların söhbətinə müəyyən yanaşmanı tələb edir.

Bu metoddan istifadə edərkən aşağıdakı prinsiplər nəzərə alınmalıdır:

- Tələsməyin – Dialoq yavaş-yavaş düşünmək yoludur; məsələnin ciddiliyini və həllini tapmağı vurgulayır.
- Dinləyin – Diqqətlə başqalarını dinləyin və onların mövqelərini dəqiqləşdirməyə çalışın.
- Suallar verin. – Düzgün fikrə gəlmək üçün sualar verin.
- Diqqətinizi söhbət apardığınız şəxs üzərində cəmləşdirin. Dünyanı onun gözləri ilə görün. – Dünyaya onun gözləri ilə baxmağa çalışın və onun mövqeyini təhlil edin.
- Həmsöhbətinizin əleyhinə düşünməyin (“Bəli, ancaq...”), ancaq onunla düşünün. Birlikdə düşünün. Bir olaraq düşünün. (“Bəli və...”)
- Qərarlara xüsusi önəm verməyin. Problemin həllinin əsasında duran səbəbləri, dəyərləri və yaxud perspektivləri nəzərdən keçirin.
- Yeni düşüncə üsulları üçün məkan yaradın. Köhnə düşüncə üsullarından vaz keçin.

## NÜMUNƏ:

### Sokrat məntiqi ilə idman növləri

**Kurrikulum mövzusu:** Müvafiq maraqlı tərəflər ilə dialoqu başlayın.

**Problem:** Yaşadığınız kənddə çoxlu uşaqlar yaşayır. Uşaqların müxtəlif idman növləri ilə məşğul olmaları üçün yer yoxdur. Uşaqlar idman meydançasının tikilməsini isteyirlər, lakin onlar bununla bağlı şəhər merinə müraciət etsələrdə, o, rədd cavabını verir.



## ATILACAQ ADDIMLAR:

- 1.** Şagird üzləşdiyi vəziyyəti öz həmyoldaşlarına danışır (15 dəqiqə)  
Müəllim aşağıdakı sualları verir:  
Əslində, nə baş verib(faktlar)?  
Siz özünüz nə etdiniz(fəaliyyət)?  
Bu vəziyyət sizin üçün nə kəsb edir(hissləri,bilgisi)?  
Hansı məsələ araşdırılmalıdır?
- 2.** Başqa şagirdlər vəziyyətə aydınlıq gətirmək məqsədilə suallar verirlər (10 dəqiqə).
- 3.** Başqa şagirdlər öz rollarına "girirlər"; onlar özlərini bu vəziyyət haqqında danışan şagirdin yerində təsəvvür edirlər.
- 4.** Hər kəs bir mahiyyətlə - bu məsələdə mühüm əhəmiyyət kəsb edən dəyərlər və ya prinsiplər ilə bağlı öz fikirlərini ifadə etmək üçün bir neçə dəqiqəlik vaxt götürür (10 dəqiqə).  
Nəyi daha vacib(əhəmiyyətli) hesab edirsiniz?  
Bunu belə etmək hansı cəsarət tələb edir?  
Daha nə etmək gərəkdir?

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Sokrat məntiqi ilə dialoqdan istifadə etməklə şagirdlər vəziyyətləri necə düzgün təhlil etməyi və hansı vacib sualları verməyi öyrənirlər. Öyrətmə prosesi sinifdə olan hər kəsi cəlb edir. Şagirdlər özlərini başqalarının yerində təsəvvür edirlər, bu da onların ətraf mühiti dərk etmək qabiliyyətlərini yaxşılaşdırır.
- Müəllim sinifi idarə etməkdə çətinliklər yaşamamaq üçün vasitəçi qismində hərəkət etməlidir.
- Şagirdlər oynadıqları rolların təlimatları və izahı ilə təmin olunmalıdır.
- Bu metod həm müəllimlərdən, həm də şagirdlərdən təlimdən əvvəl müəyyən hazırlıq tələb edir. Əks təqdirdə, bu, ilkin mərhələdə səmərəsiz ola bilər. Siz şagirdlər üçün mühüm əhəmiyyət kəsb edən problemlər arasından bir mövzünü seçə bilərsiniz.

2

ÖÝRƏTMƏ QAYDASI:

**Düşüncəyə diqqət**

## 2.1

### Bu öyrətmə qaydası nədir?

Bihevioristik yanaşmadan fərqli olaraq, düşünməyə əsaslanan nöqtəyi-nəzər özündə idrak (dərk etmə) - düşünmək və nümunəyə uyğun hərəkət etməmək prosesini ehtiva edir.

Bu proses idrak sxeminin yaradılması və öyrətmə müddətində hadisələri yadda saxlamaq məqsədini daşıyır.

İdrak yanaşmasına uyğun olaraq, insan yekun nəticə, gözləntilər və hadisələr arasında əlaqələr yaratmaqla öyrənir.

Düşünməyə əsaslanan yanaşmada öyrətmə prosesini yaxşılaşdırmağa kömək edən bir sıra prinsiplər var.

Bu prinsiplər aşağıdakılardır:

- **Aydın işlənin hazırlanın və struktur quruluşa malik informasiya** – Müəllim tərəfindən təqdimat və yaxud tədris programı formasında verilən informasiya struktur quruluşa malik olmalıdır. İşlənin hazırlanan fikir ilə əlavə arqumentlər arasında aydın əlaqə olmalıdır ki, bu da yekun ideyada birləşməlidir. Bu, şagirdə əlaqələr yaratmaq və sxemləri asanlıqla işləyib hazırlamaq imkanı verir.
- **İnformasiya qavrayışı** – Şagird seçiminə uyğun informasiyanı qavrayır və təhlil edir; problemin necə meydana gəldiyi və daha sonra necə təhlil olunduğu əhəmiyyətlidir.
- **Artıq əldə edilən bilgi** – Yeni informasiya artıq məlum bilgilərə əsaslanmaqla verilməlidir. Misal üçün, əgər şagirdlər Avropa ölkələrinin parlament sistemləri haqqında az bilgiyə malikdir-lərsə, artıq məlum olan bilgiləri təkrar yoxlamaq və yeni informasiya əldə etmək məqsədilə əlavə dərslər keçirilə bilər.
- **Təkrar yoxlama** – dərsin sonunda şagirdlərin nailiyyətlərini yoxlamaq məqsədilə onlara sualların verilməsini və yaxud verilən yanlış informasiyanın düzəldilməsini nəzərdə tutur. Müəllim informasiyanı şagirdlər üçün sistemli olaraq, mütəşəkkil qaydada verməlidir. Həmçinin o, şagirdlərə hadisələri düzgün təhlil etməkdə və yekun nəticəyə gəlməkdə köməklik göstərməlidir.

## 2.2 METOD C:

# Plenar təqdimat



### BAŞLICA SÖZLƏR:

Son yeniliklər, plenar təqdimat, dərslik, müzakirə

### TƏSVİRİ

Müəllim ölkədəki son yenilikləri müzakirə edir və bu hadisələr əsasında demokratiyanın inkişafı və vətəndaşların iştirakı məsələsini araşdırır. Plenar təqdimat dərslikdə demokratiya haqqında verilən bilgi ilə başlaya və qısa müzakirə ilə qurtara bilər.

Plenar təqdimat müəllimlərin şagirdlərə ölkə ilə bağlı mühüm tarixi faktlar və ya son hadisələr haqqında informasiya vermək istədikləri zaman çox səmərəli öyrətmə metodudur. Bu zaman şagirdlərin müəllimi dinləmək, qeydlər aparmaq və suallar vermək imkanları olur. Təqdimatdan sonra test vermək və yaxud debatlar təşkil etmək imkanı yaranır.

## NÜMUNƏ:

### Müəllimin təqdimatı

**Kurrikulum mövzusu:** Ölkədəki demokratiya və sosial iştirak ilə bağlı mühüm tarixi faktları araşdırın və təqdim edin. Siz qısa viktorina vasitəsilə şagirdlərin əldə etdikləri bilgilərini də yoxlaya bilərsiniz.

**Problem:** Ölkədə baş verən tarixi və ya son hadisələri sinifə təqdim edin və şagirdlər arasında dialoqu asanlaşdırın.

## ATILACAQ ADDIMLAR:

1. Müəllim ölkədəki son inkişaf, demokratiyanın tarixi və yaxud mövcud siyasi quruluş haqqında 20 dəqiqlik təqdimat hazırlayır. Təqdimatın məzmununda mövcud olan dərslikdən, qəzətdən və yaxud internetdən əldə olunan məlumatlardan istifadə oluna bilər.
2. Təqdimatdan sonra şagirdlər suallar verə bilərlər.
3. Şagirdlərə dərslik materialları əsasında, misal üçün, Qədim Yunanistanda və Romada demokratiya ilə bağlı test sualları verilir.

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Plenar təqdimatdan istifadə zamanı şagirdlər mövzu ilə əlaqədar düzgün və müfəssəl informasiya əldə edirlər. Bu metod şagirdlərə müəyyən mövzuları təhlil etmək imkanı verir.
- Plenar təqdimatdan istifadə etmək istəyən müəllimlər üçün təlimdən öncə hazırlıq tələb olunur. Bundan əlavə, şagirdlər oynadıqları rolların təlimatları və izahı ilə təmin olunmalıdır.



## 2.3 METOD D: Təxəyyül

BAŞLICA SÖZLƏR:

arzu, təxəyyül, qavrayış, tarix.

TƏSVİRİ

Təxəyyül çox güclü öyrətmə vasitəsidir. Bu, şagirdlərə onların problemləri və ya vəziyyətləri necə qavradıqlarını təsəvvür etmələrinə yardımçı olur. Bu həmçinin şagirdlərə geriyə - tarixə baxmağa və onların həyatlarının necə ola biləcəyini təsəvvür etməyə dəvət edir.



## NÜMUNƏ:

# Təsəvvür edin ki, siz İkinci Dünya Müharibəsi dövründə yaşayırsınız

**Kurrikulum mövzusu:** İkinci Dünya Müharibəsi ilə bağlı əhəmiyyətli bilgilərinizi bölüşün və ölkələrinizdəki oxşar və ya fərqli cəhətləri aşasdırın.

**Problem:** Şagirdlər üçün təxəyyül çox güclü öyrətmə vasitəsidir. Bu tapşırıq zamanı şagirdlərə, misal üçün, İkinci Dünya Müharibəsi zamanı Almaniyada yaşadıqlarını təsəvvür etmələrini və bununla bağlı öz fikirlərini yazmalarını və ya müzakirə etmələrini xahiş edin.

## ATILACAQ ADDIMLAR:

- 1.** İkinci Dünya Müharibəsi haqqında müəllimin plenar təqdimatı.
- 2.** Şagirdlər spesifik vəziyyəti təsəvvür edirlər.
- 3.** Şagirdlər fərdi olaraq həmin vəziyyətlə bağlı qısa esselərini (oçerkələrini) yazılırlar.
- 4.** Müəllim iki hekayəni seçilir və onları şagirdlərə tam olaraq oxuyur.



## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Təxəyyül metodundan istifadə zamanı şagirdlər mövzu ilə bağlı düzgün və müfəssəl informasiya əldə edirlər. Bundan başqa, onlar müxtəlif mövqeləri dinləyir və faktları təhlil edirlər.
- Dərsə və təxəyyül metoduna hazır olmaq məqsədilə şagirdlər əvvəlcədən hazırlıq keçməlidirlər. Bundan əlavə, şagirdlər oynadıqları rolların təlimatları və izahı ilə təmin olunmalıdır.
- Müharibə və yaxud regional münaqişə mövzusunu diqqətlə seçin, belə ki, sizin sinfiniz müxtəlif etnik qrupların nümayəndələrindən ibarət ola bilər. Əks təqdirdə, bu, şəxsi münaqişələrə qədirib çıxara bilər.

3

ÖÝRƏTMƏ QAYDASI:

**İnkışafa diqqət**

## 3.1

### Bu öyrətmə qaydası nədir?

Bu, şəxsi məmənunluq hissinin inkişafını və maksimum fərdi potensialın əldə edilməsini ehtiva edir. Bu, hissələrin, emosiyaların və seçim azadlığı hüququnun əhəmiyyətini vurgulayır. Bu yanaşmadan istifadə etməklə qeyd olunan komponentlər gücləndirilməlidir.

Şəxsi inkişaf təmayüllü öyrətmə qaydası insanın ən ali ehtiyacı olan – özünü təsdiq etməyə, yəni insanın bacarıq və vərdişlərinin və qabiliyyətlərinin tam reallaşmasına əsaslanır.

Özünü təsdiq etmə fərdin ən ali motivlərindən biridir. O özündə şəxsi inkişafın ən yüksək səviyyəsini əks etdirir. Onu başqa əsas ehtiyaclar ödəniləndikdən sonra və fərdin tam potensialının özünü bürüzə verməsi mümkün olduğu halda əldə etmək olar (bax: əlavə).

Bu nöqtəyi-nəzərə görə, özünü təsdiq etmə insana öz qabiliyyətlərini tam reallaşdırmağa (bürüzə verməyə) imkan verən ətraf mühitin öyrənilməsini nəzərdə tutur. Həmçinin bura insanın tamamilə cəlb olunması və motivasiyası da daxildir. İnsan təmayüllü öyrətmə özündə aşağıdakı komponentləri əks etdirir:

- **İnsanın cəlb olunması** – Fərd öyrətmə prosesinə tamamilə cəlb olunur. Bu termin öyrətmə prosesinə cəlb edilən şagirdin düşünmə və emosional aspektlərini müəyyən edir.
- **Təşəbbüs** – Fərdin xarici faktorlarla motivasiyası mühüm əhəmiyyət kəsb edir. Buna bax-mayaraq, şagirdin öz bacarıq və vərdişlərini bürüzə verdiyi mühitdə təşəbbüs daxili ehtiya-clardan irəli gələ bilər və onları araştırmaq arzusunun yaranmasına səbəb ola bilər.
- **Öyrətmə prosesinin şagird tərəfindən qiymətləndirilməsi** – Hər şagird öyrətmə zamanı əldə edilən informasiyanın yararlığını, zərurətini və ya gərəksiz olduğunu qiymətləndirir.


## 3.2 METOD E: Siyasi manifest

### BAŞLICA SÖZLƏR:

Kiçik qruplar, şəxsi siyasi təmayülləri yazmaq, debatlar, qərarlar və koalisiyalar yaratmaq

### TƏSVİRİ

Şagirdlər kiçik qruplarda işləyirlər və qəsəbələrində problemləri müəyyən edirlər. Onlar problemlə bağlı öz siyasi manifestlərini yazırlar. Kiçik qruplarda onlar müxtəlif qərarları və siyasi manifestləri müzakirə edirlər və əgər mümkün dursə, koalisiyalara daxil olurlar.



## NÜMUNƏ:

### Sən nə fikirləşirsən?

**Kurrikulum mövzusu:** Müxtəlif siyasi ideologiyaların aydın şəkildə tərtib edilməsi və oxşar və fərqli xüsusiyyətlərin müzakirə edilməsi.

**Problem:** Şagirdlərin mühüm hesab etdikləri nəyi dəyişmək çətindir. Burada əsas məqsəd şagirdi başqa adamların müxtəlif fikirlərə və ya inanclarla malik olduğuna və bunun da yaxşı hal olduğuna inandırmaqdır.

## ATILACAQ ADDIMLAR:

- 1.** Cəmiyyətdə müvafiq problemləri müəyyən edin və şagirdləri siyasi manifest yazmağa dəvət edin. Manifesti yazdıqdan sonra kiçik qruplar öz manifestlərini bölüşürlər.
- 2.** Oxşar və fərqli xüsusiyyətləri təyin edin, onları yazı lövhəsində yazın.
- 3.** Müəllim daha güclü manifesti yazmış iki şagirdi mükafatlandırır.

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Bu metoddan istifadə etməklə şagird öyrətmə prosesinə cəlb edilir və o öz fikrini necə formalasdırmağı və əsaslaşdırmağı öyrənir.
- Müəllim praktiki iş üçün əvvəlcədən hazırlıq keçməlidir. O, şagirdləri tapşırığın təfsilatlı izahı ilə təmin etməlidir (Şagirdlərin eyni qaydada işləməsinə imkan vermək məqsədilə manifestin formatının şagirdlərə təqdim edilməsi vacibdir).

### 3.3 METOD F:


# Məramınızı tapın

#### BAŞLICA SÖZLƏR:

Qruplar arası danışığı dəstəkləyin, böyük maraq yaradın, missiya, tədqiqat, sualların verilməsi, cavablar

#### TƏSVİRİ

Şagirdlər arasında onların şəxsi bacarıq və vərdişləri və maraqları ilə bağlı qruplar arası danışıqları dəstəkləmək məqsədi daşıyan “məramınızı” tapın: sən bu həyatda əslində nə etmək istəyirsən? Sənin ‘missiyan’ nədir? Bu mövzuları araşdırarkən şagirdlər bir-birlərinin güclü tərəflərini, ambisiyalarını və arzularını öyrənirlər.



## NÜMUNƏ:

### Sənin məramın nədir?

**Kurrikulum mövzusu:** Şəxsi arzuları və ambisiyaları ölkənin inkişafı ilə əlaqələndirməklə, sizin şəxsi inkişafınızın ölkənizin inkişafı ilə necə bağlı olduğunu aşadırın.

**Problem:** Məqsəd şəxsi arzuları və ya ambisiyaları təyin etmək və onları ölkənin inkişafı ilə əlaqələndirməkdir. Şagird öz ölkəsinə gələcəkdə necə xeyir gətirə bilər?

## ATILACAQ ADDIMLAR:

- 1.** ◁ Şagirdlər üç nəfərdən ibarət qruplarda işləməyi tapşırın. Onlar bir-birlərindən müsahibə götürür və cavabları yazırlar. Bundan sonra cavablar geniş tərkibdə müzakirə olunur.  
  
Bir-birlərindən soruşduqları suallar aşağıdakılardır:  
Böyüyəndə nə olmaq istəyirsən?  
Sən əslində nəyi etməyi xoşlaysırsan?  
Sənin istedadın nədir?
- 2.** ◁ Suallar verən şagirdlər cavabları yazırlar və müsahibənin sonunda başqa iki şagird yekun nəticələri cəmləşdirir.
- 3.** ◁ Tapşırığın axırında müəllim diqqəti müsahibəyə yönəldir: bunu etmək çətindir?  
Yoxsa asandır?

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Bu metoddan istifadə etməklə şagirdlər öyrətmə prosesinə cəlb edilirlər və onlar öz fikirlərini necə formalasdırmağı və əsaslandırmağı öyrənirlər. Şagirdlər öz maraqlarını təhlil edirlər.
- Şagirdlərin maraq dairəsi hər gün genişlənir. Müəllim şagirdlərin maraqlarının necə artdığını və dəyişdiyini təyin etmək üçün çox vaxt araşdırma aparmalıdır.

4

ÖÝRƏTMƏ QAYDASI:

**Ünsiyyətə diqqət**

## 4.1

### Bu öyrətmə qaydası nədir?

Sosial öyrətmə qaydasına uyğun, adamlar bir-birlərindən öyrənirlər və öyrətmə prosesi diqqətə, vəziyyətin modelinin hazırlanmasına və imitasiyaya əsaslanır.

Adamlar bir-birlərinin davranışını müşahidə etməklə informasiya əldə edir və müəyyən hərəkətləri öyrənirlər. Məqsəd mənalı ünsiyyət yaratmaq və onu təsirli etməkdir.

Müəllim diqqəti şagirdlər arasında münasibətlərin asanlaşdırılmasına və onların vəziyyətləri düzgün təhlil etmələrinə yetirməlidir. Müəllim vasitəçi qismində fəaliyyət göstərir, lakin fəal qaydada müzakirələrdə iştirak etmir. O, müzakirələrdə hakim mövqeyə malik olmur, lakin müzakirələrdə vasitəçilik edir. Daha az diqqət fəndlər üzərində cəmləşməlidir, daha çox diqqət qrupdakı dinamikaya və interaktivliyə yetirilməlidir.

Dərsin sonunda müəllim şagirdlərə vəziyyəti düzgün təhlil etməkdə yardımçı olmaqla yekun nəticə çıxarıır.

**Nümunə:** Müəllim bir vəziyyətin modelini (misal üçün, parlament müzakirələri) təqdim edirsə və yaxud qısa müzakirələrə təkan verirsə, o zaman o, şagirdləri informasiyanı bölüşməyə və bir-birlərini müşahidə etmələrini həvəsləndirir.

## 4.2 METOD G:


# Britaniya Parlamentində Müzakirələr

### BAŞLICA SÖZLƏR:

Müzakirələr, qarşılıqlı təsir göstərmə, vasitəçi, dinləmə, yekun nəticəni çıxartma.

### TƏSVİRİ

Britaniya Parlamenti demokratianın və qızığın müzakirələrin məşhur nümunəsidir. Müxtəlif qruplar arasında gərgin müzakirələr təşkil olunur və fəndlər öz maraqlarını qətiyyətlə müdafiə edirlər. Adamları bir-birlərinin sözlərini kəsməməyə çağırın vasitəçi də vardır və bir-birini dinləməyin və müzakirələr aparmağın ciddi qaydaları mövcuddur. Müzakirələr zamanı emosiyalar ən yüksək həddə çatır! Bəzən parlament üzvləri çox hisrlənirlər, lakin parlamentdən kənarda onlar opponentlərinə qarşı kifayət qədər nəzakətli olurlar. Bu, fəndlə deyil, məzmunla bağlıdır.



## NÜMUNƏ:

# İnandırmağa çalış

**Kurrikulum mövzusu:** Şagirdlərlə onların həmyaşıdları arasında müvafiq mövzu üzrə müzakirələrin aparılması və müxtəlif rolların icra edilməsi (müşahidəçilər, lehinə və əleyhinə).

**Problem:** Şagirdlər başqa şagirdlərlə mövzu ilə bağlı gərgin müzakirələr apara və bir-birlərinə təsir göstərə bilərlərmi və eyni zamanda müxtəlif rolları icra edə bilərlərmi?

## ATILACAQ ADDIMLAR:

- 1.** Müəllim ünsiyyət və müzakirə aparmağın qaydalarını izah etməyə başlayır.
- 2.** Üç qrup yaradılır: müşahidəçilər, lehinə olanlar və əleyhinə olanlar.
- 3.** Qruplar növbələnir və müəllim müzakirələrin başlanğıc nöqtəsini təşkil edən üç məsələni təqdim edir.
- 4.** Müəllim şagirdlərdən bu fəaliyyəti necə yaşadıqlarını, hansı rolü daha çox xoşadıqlarını və özlərində nəyi yaxşılaşdırmaq istədiklərini soruşur.

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Bu metoddan istifadə edərkən şagirdlər öz fikirlərini necə aydın əsaslandırmağı və hansı arqumentlər gətirməyi öyrənirlər.
- Praktiki məşğələ zamanı müəllim vasitəçi qismində fəaliyyət göstərməli və şagirdlərin hərəkətlərini tənzimləməlidir.



## 4.3 METOD H:


# Dünya Kafesi

### BAŞLICA SÖZLƏR:

Əyləncə, enerji dolu, müzakirələr növbələnir.

### TƏSVİRİ

Dünya Kafesi qısa zaman kəsiyində çox effektiv qaydada müxtəlif mövzuların müzakirə edilməsi yoludur. Bu, çox əyləncəli və enerji doludur, çünkü şagirdlər sinif otağı boyu hərəkət edirlər. Sinif otağı 'afe' kimi quraşdırılmalıdır: müxtəlif kiçik masalar və ətrafında dörd və ya beş oturacaq. Masanın arxasında bir 'müntəzəm müştəri' var. O, bütün tapşırıq ərzində masanın arxasında oturmalıdır. Başqa şagirdlər dörd və ya beş dövrə vuracaqlar. Masanın üstündə mühazirə plakatı və ya böyük kağız parçası vardır. Hər dövrədə şagirdlər mövzu ilə bağlı kollektiv müzakirələr aparır, öz ideyalarını və təkliflərini yazırlar. Hər dövrə 15 dəqiqə çəkir. Sonra şagirdlər növbə ilə bir-bir başqa qruplara keçirlər. Yalnız 'müntəzəm müştəri' qalır. O, ikinci kollektiv müzakirələrin birinciə uyğun aparılmağını təmin etməyə çalışacaq. O, birinci sessiyanın nəticələrini yekunlaşdırır və şagirdləri həmin nəticələr üzərində öz müzakirələrini qurmağa dəvət edir.



## NÜMUNƏ:

### Kim və ya nə?

**Kurrikulum mövzusu:** Şagirdlərin fikirlərinin tədqiq edilməsi, demokratiya ilə bağlı spesifik normalar və yaxud dəyərlər sisteminin müzakirə edilməsi və bir-bilərinə təsir göstərmələri

**Problem:** Bu fəaliyyət zamanı şagirdlər bir-birlərinin müzakirələrinə əsaslanmaq zərurəti ilə üzləşəcəklər. Əgər şagirdlər müxtəlif sessiyalarda eyni ideyalara malikdirlərsə, bu tapşırıq səmərəsizdir. Yalnız müzakirələri bir-birlərinizin ideyaları üzərində qurduqda onların dəyəri artır.

## ATILACAQ ADDIMLAR:

- 1.** Sinif otağını kafe kimi quraşdırın: dörd və ya beş masa ilə oturacaqlar. Hər şagirdin oturacağa malik olduğuna əmin olun. Hər masanı böyük kağız parçası və marker ilə təchiz edin. Müxtəlif masalarda ‘müntəzəm müştəri’ olacaq şagirdləri müəyyən edin. Müxtəlif raundlar ərzində onlar masaları dəyişməyəcəklər. Hər bir masada ölkənin inkişafı ilə bağlı əsas sualları yazın. Onları bəyanat formasında yazın: 18 yaşına çatmış hər bir kəsə səsvermə hüququ veriləcək.
- 2.** Hər cüt bəyanatı 15 dəqiqə ərzində müzakirə edir və razılığa gəlirlər və yaxud razılıq əldə etmirlər.
- 3.** 15 dəqiqədən sonra şagirdlər masaları dəyişirlər. Bütün bir qrup başqa masaya keçir və burada başqa bəyanatla qarşılaşırlar. Onlar öz müzakirələrini bu masada irəli sürülən ideya üzərində qururlar.
- 4.** ‘Müntəzəm müştəri’ birinci qrupun müzakirələrini yekunlaşdırır və şagirdlər prosesi təkrarlayırlar.

Bunu 4 və ya 5 dəfə edin.

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Bu metoddan istifadə etməklə şagirdlər başqalarının fikirlərini necə təhlil etməyi və yekunlaşdırmağı, habelə bir-birlərinin ideyaları üzərində müzakirələr qurmağı öyrənirlər.
- Bu metod şagirdlərin fəal iştirakını tələb edir, ona görə də müəllim vasitəçi qismində çıxış etməklə şagirdlər arasında söhbətlərin monitorinqini aparır.
- Bu üsulun səmərəli alınması üçün söhbət üçün nəzərdə tutulan mövzular əvvəlcədən hazırlanmalıdır və şagirdlər mövzu ilə bağlı fikirlərə malik olmalıdır.

5

ÖÝRƏTMƏ QAYDASI:

**Təcrübəyə diqqət**

# 5.1

## Bu öyrətmə qaydası nədir?

Həyat təcrübələr kolleksiyasıdır. Öyrənmək təcrübədən kənar mənəni qurmaqdır.

Təcrübəyə əsaslanan öyrətmə şəxsi və ya başqalarının təcrübələrinin müşahidəsinə, təhlilinə və mənimsənilməsinə əsaslanır.

Müəllim şagirdlər üçün öyrənmə təcrübəsini yaratmalıdır. O, şagirdlərə təcrübələri düzgün təhlil etməkdə yardımcı olmalı və onları hər növbəti hərəkət üçün istiqamət verməlidir.

**Nümunə:** Belə ki, şagirdlər öz dostları və ailələri ilə özləri üçün həyati əhəmiyyət kəsb edən hadisələr haqqında danışırlar. Onlar şübhəsiz, onlardan öyrənəcəklər. Onlardan müəllimləri və ya sinif yoldaşları üçün birinci təqdimatı keçirməyi xahiş edin.

Aşağıdakı sualları verin:

Hansı faktor onları daha çox ruhlandırdı?

Nə onlar üçün maraqlı idi?

Nə onlar üçün daha az maraqlı idi?

Hansı təfərruatları onlar əlavə edərdilər və ya təkmilləşdirərdilər?

Nəyə görə onlar müəyyən təfərruatları dəyişərdilər?

Müəyyən təfərruatların dəyişilməsinin nəticəsi nə olacaq?

Sualları verəndən sonra şərhlərinizi verin və şagirdlərin təqdim etdikləri informasiyanı yekunlaşdırın.

Təcrübəyə əsaslanan öyrətmə qaydası hədsiz subyektiv faktorlara əsaslanır, çünkü vəziyyətin dərk edilməsi və təhlili çox fərdi xarakter daşıyır.

Burada müəllimin rolü şagirdlər üçün hadisələri düzgün izah etməkdən, təhlil etməkdən və təcrübələr yaratmaqdan ibarətdir.

## 5.2 METOD I:

# Bələdiyyəni / Parlamenti ziyarət etmək.

### BAŞLICA SÖZLƏR:

Təcrübə, əks etdirmək, ziyarət etmək, görmək, danışmaq.

### TƏSVİRİ

Başqa yerləri ziyarət etmək çox vaxt gözəl təəssüratlar yaradır. Ziyarət etməyin mühüm xüsusiyyəti ondan ibarətdir ki, siz başqa şeyləri görürsünüz, başqa şeyləri qoxlayırsınız və başqa adamlarla görüşürsünüz. Demokratiya ilə bağlı təcrübələrə gəldikdə, siz demokratiyanı yaşamaq üçün həllədici yerləri ziyarət etməlisiniz. Qonşuluqda olan demokratiya və yaxud sosial iştirak ilə bağlı yerləri və ya məkanı ziyarət etmək əksər hallarda nadir təcrübədir. Şagirdlər onun necə işlədiyini görürlər!



## NÜMUNƏ:

### Demokratiya

**Kurrikulum mövzusu:** Demokratiya üçün həllədici yerlər.

**Problem:** Demokratiya üçün həllədici yerləri ziyarət edin və müvafiq sualları müzakirə edin.

## ATILACAQ ADDIMLAR:

- 1.** Bələdiyyə orqanına və yaxud parlamentə ziyarəti təşkil edin.
- 2.** Şagirdlər ilə birgə görüşü hazırlayın:
  - Siz şagirdlərin həqiqətən nəyi görmələrini və yaxud təcrübədən keçirmələrini istəyirsiniz?
  - Şagirdlərlə birgə müvafiq sualları müəyyənləşdirin.
- 3.** Yerli bələdiyyə orqanını və yaxud parlamenti ziyarət edin və müvafiq sualları müzakirə edin.



## 5.3 METOD J:

# Şəhər meri / jurnalist / polis məmuru ilə müsahibə

### BAŞLICA SÖZLƏR:


Dialoq, təcrübə, jurnalistikə

### TƏSVİRİ

Əksər müsahibələrdə jurnalıstlar suallar verirlər. Gəlin, rolları dəyişək və şagirdlərin müsahibə almaq üçün jurnalıst tapa biləcəklərinə baxaq.

Suallar aşağıdakı kimi ola bilər:  
Sizin işiniz nədən ibarətdir?  
Neyə görə jurnalıst oldunuz?  
İşinizdə ən çox nəyi xoşlayırsınız?

Demokratik prosesdə iştirak edən şəxslən müsahibə götürmək şagirdlər üçün vacib tapşırıq ola bilər. Onlar yalnız tapşırığı yerinə yetirmirlər, onlar həm də demokratiyanı öyrənirlər, onlar onu yaşayırlar!



## NÜMUNƏ:

### Jurnalistdən soruşun

**Kurrikulum mövzusu:** Şagirdlər sual vermək vərdiş və bacarıqlarını inkişaf etdirirlər və demokratik prosesə cəlb olunan adamların müxtəlif rolları haqqında öyrənirlər.

**Problem:** Eşitmək istədiyiniz cavabları almaq üçün sualları verin.

## ATILACAQ ADDIMLAR:

- 1.** Jurnalist, şəhər meri və yaxud polis məmuru ilə müsahibə təşkil edin.
- 2.** Şagirdlər şəhər merindən, jurnalistdən, polis məmurundan soruşmaq istədikləri mühüm sualları yazırlar.
- 3.** Şagirdlər plenar olaraq sualları müzakirə edirlər.
- 4.** Aydın suallar siyahısını yaradın.
- 5.** Müsahibə götürdüyünüz zaman nəticələri yazı lövhəsində yazın.

## BU METODUN GÜCLÜ VƏ ZƏIF TƏRƏFLƏRİ:

- Bu cür təcrübələri sizin şəhərinizdə və ya regionunuzda təşkil etmək çətin ola bilər. Xahiş olunur, nəzərə alasınız ki, bu kimi fəaliyyətlər həmçinin mahiyyəti baxımından simvolik məna daşıyırlar, habelə, demokratianın və sosial iştirakın mühüm əhəmiyyət kəsb etdiyi yerləri ziyarət etmək daha məqsədə uyğundur.
- Jurnalistlərdən və yaxud polis məmurlarından müsahibə götürərkən sualların hazırlanmasında diqqətli olun. Əks təqdirdə, bu görüşlərdən kənardə şagirdlərin real dəyərləri abstraktlaşdırıa bilməyəcəkləri risqi vardır.

ELAVÉ

# Abraham Maslou və Erik Fromm

Şəxsi nəzəriyyələr çox vaxt üç əsas kateqoriyaya bölündürərlər:

**1. Psixoanaliz** – insanı instinkтив və intrapsixiki (daxili psixiki) münaqışləri olan bir varlıq kimi nəzərdən keçirir.

**2. Biheviörizm** – fərdi xarici stimullara məruz qalan passiv qurban qismində təqdim edir.

**3. Humanist psixologiya** psixologiyada ən cavan cərəyan olub (bunu çox vaxt üçüncü qüvvə adlandırırlar) fərdi tamamilə fərqli şəkildə tədqiq edir və bəyan edir ki, insan kamilliyə can atan xeyirxah, fəal və yaradıcı bir varlıqdır və o, seçim azadlığına malikdir. Humanist nəzəriyyə insanın subyektiv rolunu və öz həyatını özü tərəfindən qurmaq qabiliyyətini (insanın ekzistensial baxışı) xüsusi vurğulayır.

Humanist psixologiyanın ən görkəmli nümayəndələrindən olan Abraham Maslou hesab edirdi ki, "İnsan özünün nə yaratdıgidır", o, seçim azadlığına malikdir və öz hərəkatlərinə görə məsuliyyət daşıyır. Maslou Jan Pol Sartrın ibarəsindən istifadə edir: "Mənim seçimim mənəm". Fərd hər zaman kamilliyə can atır və onu axtarır. Bu, Maslounun nəzəriyyəsinə ümumi yanaşmadır, lakin onun tərəfindən yaradılan ən məşhur psixoloji model ehtiyaclar iyerarxiyasıdır.

Maslou hesab edirdi ki, insanların ehtiyacları instinkтив xarakter daşıyır və onlar piramida şəklində iyerarxiya sistemində yerləşdirilib. Ehtiyaclar aşağıdakı ardıcılıqla təsvir olunub:

- Fizioloji ehtiyaclar;
- Özünü qoruma;
- Aidiyyət və məhəbbət
- Hörmət
- Özünü təsdiq etmə və ya şəxsi kamillik.



Dominant ehtiyaclar piramidanın ən aşağı səviyyəsində yerləşib və müvafiq olaraq, aşağı səviyyədə yerləşən ehtiyaclar ödənilməyənədək yuxarı səviyyədə yerləşən ehtiyaclar təmin edilə bilməz. Misal üçün: özünü qoruma ehtiyacı təmin edilməzdən əvvəl fizioloji ehtiyaclar ödənilməlidir. Maslouya görə, bu iyerarxiya modeli bütün insanlar üçün ümumidir. Onun dayandığı ən yüksək səviyyə isə daha fərdi olan insanın daxili səsidir.

Maslou vurğulamışdı ki, bir sıra insanlar bu struktura uyğun gəlmirlər. Kifayət qədər qidanın və başqa əsas funksiyaların olmamasına baxmayaraq, onlar rəssamlıqda, ədəbiyyatda və elmdə şah əsərlərini yaradırlar. Maslou hesab edirdi ki, yaşamanın müxtəlif yollarına rəğmən, bir sıra fəndlər ehtiyaclarının öz iyerarxiyasını yaradırlar (misal üçün, rahiblər).

Maslou nəzəriyyəsinin əsas qayəsi ondan ibarətdir ki, ehtiyaclar heç vaxt "hər şey ya da heç nə" prinsipi ilə ödənilmir. Ehtiyaclar çox vaxt bir-birinə uyğun gəlir və fərd eyni zamanda ehtiyacların iki və ya daha artıq səviyyəsində motivasiya əldə edir. Misal üçün, 85 % - fizioloji ehtiyaclar, 70% - özünü qoruma, 50 % - məhəbbət hissi və s.

Fərd öz ehtiyaclarını ayrı-ayrılıqda deyil, bütünlükə ödəyir. Gəlin, ehtiyacları hər səviyyədə müzakirə edək:

## **Fizioloji ehtiyaclar**

Əksər hallarda fizioloji ehtiyaclar açıq-aşkar olur – bunlar insanın yaşaması, sağ qalması üçün hərfi tələblərdir. Fizioloji ehtiyaclarla daxildir: qida, su, nəfəs alma, fiziki fəallıq. Əgər bu ehtiyaclar ödənilmirsə, insan bədəni fəaliyyət göstərməyə davam edə bilməz.

## **Özünü qoruma ehtiyacı**

sabitliyə, qayda-qanuna və ədalətə olan ehtiyacı nəzərdə tutur. Fizioloji ehtiyaclar ödənilidikdən sonra özünü qoruma ehtiyacları mühüm əhəmiyyət kəsb etməyə başlayır. Bu ehtiyac xüsusiilə uşaqlarda açıq-aşkar görünür: Onlar ailədə daha yaxşı fəaliyyət göstərirlər, çünki burada vəziyyət az və ya çox dərəcədə nizamlı və yaxşı təşkil olunub; əgər bu elementlər yoxdursa, uşaq özünü təhlükəsiz hesab etmir, ağlayır və əsəbiləşir.

Sülh dövründə insanlar təhlükəsizliyin əhəmiyyətini təhlil edə bilmirlər. Bu ehtiyac xüsusiilə cinayət törədən və qanunla təqib olunan insanlarda daha güclü olur.

## Məhəbbət və aidiyyət

Məhəbbət hissinə olan ehtiyac həyatımızda vacib rol oynayır. Maslou məhəbbət hissini iki kateqoriyaya bölmüşdü:

**Məhəbbət hissinin çatışmazlığı** bu çatışmazlığı aradan qaldırmaq cəhdindən qaynaqlanır, misal üçün, özünü yalqız hesab etmədiyiniz şəxslə hörmət, cinsi və yaxud adı əlaqələr qurmaq istəyi. Bu cür hiss eqoist məhəbbət elementlərinə malikdir.

**Adı məhəbbət** başqalarını məmənnun etməyə çalışan təmənnasız məhəbbət hissi. Bu cür hiss fərdi zənginləşdirir və canlandırır. Bu cür hiss eqoist həvəslərdən uzaqdır.

Maslou məhəbbət hissi ilə ehtirasın eyni olduğunu bəyan edən Freydin fikrini tənqid etmişdi. Maslouya görə, məhəbbət hissi seks sindromu deyil, o, hissdən daha üstündür.

## Hörmət

iki əsas növdən ibarətdir:

**Özünə hörmət** etibar, nailiyyət, özünə inam, müstəqillik kimi anlayışları ehtiva edir.

**Başqalarının hörməti** – nüfuz, status, tanınma.

## Özünü təsdiq etmə

Əgər yuxarıdakı bütün ehtiyaclar az və ya çox dərəcədə təmin edilibsə, özünü təsdiq etmə həvəsi baş qaldırmağa başlayır, hansını ki, Maslou öz qabiliyyətlərindən istifadə etməklə “onun nə bacardığı olan” (“insan nə ola bilər, o nə olmalıdır”) insan arzusu kimi təyin edir. Maslou deyirdi: “Musiqiçi musiqi ifa etməlidir, şair şeir yazmalıdır, rəssam rəsm çəkməlidir, bir sözlə insanlar öz təbiətlərinə uyğun hərəkət etməlidirlər”. Ancaq əgər özünü təsdiq etmə bu qədər vacibdirsə, onu əldə etmək nəyə görə bu qədər çətindir? Maslou hesab edirdi ki, əksər insanlar daxili kamilliyyə ehtiyac duyurlar və buna can atırlar, lakin onların yalnız 1%-i buna nail ola bilir.



Pieterjan van Wijngaarden, Tjip de Jong, Bronne Pot, Teona Kupatadze

**Vətəndaş maarifləndirilməsi**

**Müəllimlər üçün metodik bələdçi**

Birinci nəşr, Bakı 2010

©Adenauer Fondu 2010

Bu kitab Konrad Adenauer Fondunun mülkiyyətidir

Tərcümə: Arzu Mütəllimova

Dizayn: Virgam kitab emalatxanası, Tbilisi, [www.virgam.wordpress.com](http://www.virgam.wordpress.com)

Rəsmələr: Sofiya Kirtadze

Səhifələnmə: Otar Karalaşvili

Nəşriyyat: Cezanne, Tbilisi

Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilib